

**RESPUBLİKA ELMİ-TEXNİKİ KİTABXANASINDA
MÜTƏXƏSSİSLƏRƏ İNFORMASIYA XİDMƏTİNİN
AVTOMATLAŞDIRILMASININ TARİXİNDƏN (70-Cİ İLLƏR)**

M. MƏMMƏDOV

Pedaqogika üzrə fəlsəfə doktoru dosent

Müasir dövrdə respublikamızın kitabxanalarında böyük həcmdə informasiya resursları toplanmışdır və Azərbaycanın müstəqilliyi şəraitində iqtisadi və sosial yüksəlşin tələblərinə, həmçinin istehsaledici qüvvələrin və istehsal münasibətlərinin inkişaf istiqamətlərinə uyğun olaraq respublikanın kitabxana-informasiya ehtiyatlarının formalasdırılması və istifadəsinin intensivlaşdırılması problemi xüsusi aktuallıq kəsb edir. Məhz buna görə də Azərbaycanın ən nəhəng informasiya ehtiyatlarına malik olan Respublika Elmi-Texniki Kitabxanasının informasiya ehtiyatlarının və Azərbaycanda sənəd kommunikasiya sistemlərində informasiya texnologiyalarının tətbiqi tarixini, inkişaf tendensiyasını, istifadəsini və bibliografik məlumat bazasının yaradılması texnologiyasının araşdırılması müasir dövrdə böyük əhəmiyyətə malikdir.

Açar sözlər: Respublika Elmi-Texniki Kitabxanası, "Neftçilər klubu" Respublika Standartları və Normativ Texniki Sənədlər Fondu, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi.

Hazırda çoxsaylı elmi-texniki informasiya ehtiyatlarına malik olan RETK özünün müasir səviyyəsinə çatana qədər çox çətin, lakin məzmunlu, səmərəli, tarixi bir inkişaf yolu keçmişdir.

RETK-nin əsası 1923-cü ildə Azərbaycan Mərkəzi İdarəsinin "Neftçilər" klubu yanında qoyulmuşdu. Bu kitabxana 1930-cu ilə qədər ancaq klubun üzvlərinə xidmət edirdi və cəmisi 300 nəfər oxucusu olmuşdur (4, s. 7).

"Neftçilər" klubu fəaliyyətini dayandırıldıqdan sonra Mərkəzi Texniki Kitabxana yalnız klub üzvlərinə deyil, "Azərneft" birliliyinin əhatə etdiyi bütün idarə və müəssisələrin işçilərinə xidmət etməyə başlamışdır. Bu məqsədə onun ştat vahidləri artırılmış, normal fəaliyyət üçün lazım olan vəsaitin mənbələri göstərilmiş və funksiyaları genişləndirilmişdir. Bu da sonrakı illərdə onun sürətli inkişafına, xüsusilə kitab fondunun, oxucuların miqdarının, kitab verilişinin və digər göstəricilərin dinamik inkişafına müsbət təsir etmişdir.

Mərkəzi Texniki Kitabxananın fondu və oxucuları haqqında ilk statistik məlumat mətbü orqanda 1932-ci ildə verilmişdir. Bu məlumatda görə, MTK-nin 1931-ci ildə 10 min nüsxə fondu; 768 nəfər oxucusu olmuşdursa,

1931-ci ildə fond 35000 nüsxəyə çatdırılmış, oxucuların sayı isə 4257 nəfər olmuşdur. (4, s. 8).

1932-ci ildə kitabxananın fəaliyyəti xüsusi qiymətə layiq görüldü və SSRİ Elmi-Texniki Kitabxanasının filialına çevrildi. 1934-cü ildə Ümumittifaq Neft Texniki Stansiyasi kitabxananın müstəqil və dayaq dövlət elmi kitabxanasına çevriləsi haqqında sərəncam verdi. Bu vaxtdan da kitabxana bilavasitə Ümumittifaq Neft-Texniki Stansiyasına tabe oldu (4, s. 8). Bu tədbir kitabxananın galəcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdi və kitabxana neft üzrə keçmiş SSRİ-də dayaq kitabxanası kimi fəaliyyət göstərməyə başladı.

1957-ci ildə keçmiş Azərbaycan SSR Nazirləq Soveti olaraq bu kitabxananın Respublika Elmi-Texniki Kitabxanasına çevriləsi və ona rəhbərliyin Azərbaycan SSR Nazirlər Sovetinin Elm və Texniki Komisyonuna verilməsi haqqında qərar qəbul etdi. Bu qərarla həmçinin Respublika Elmi-Texniki Kitabxanalara metodik rəhbərlükdu bəzən kitabxanaya həvəs edildi (4,s.17). Kitabxananın Respublika Elmi-Texniki Kitabxanasına çevriləsi onun xidmət miqyasını, fondunun profilini və oxucuların tərkibini dəyişirdi. Kitabxananın fondu universal xarakter dasımagə başlıdı və sərətə artdı. Əgər kitabxananın fonduna 1953-cü ildə 89.010 nüsxə kitab var idisə, onun sayı 1958-ci ildə 221.149 nüsxəyə çatmışdı (4, s. 17-18).

RETK statusu alındıdan sonra qarşısında duran vozifələrə və funksiyalara uyğun olaraq kitabxananın yeni şöbə və bölmələri yaradılmış, filialları açılmışdır.

Kitabxananın informasiya fəaliyyətini gücləndirmək məqsədilə 1967-ci ildə Patent Fondu yaradıldı. Bu fondun yaradılması mütəxəssislərin informasiya xidmətinə xeyli yaxşılaşdırıcı və onların vaxtına qənaət etmək imkanı verdi.

İxtisaslaşmış Patent fondu dönyanın 35 ölkəsinin 27 dildə Beynəlxalq və Avropa Patent İdarəsinin sənədləri, həmçinin müəllif şəhadətnamələri ilə komplektləşdirildi. Respublikada yeganə fond olan Patent Fondundan respublikanın müəssisəsi və təşkilatları müvəffəqiyətlə istifadə edirdilər (4, s. 21).

1969-cu ildə kitabxanada yaradılmış Respublika Standartlar və Normativ-Texniki Sənədlər Fondu böyük elmi və təsərrüfat əhəmiyyətinə malik idi. Yerli və xarici ölkə normativ-texniki sənədləri və standartlarla komplektləşən bu fond böyük informasiya əhəmiyyətinə malik olmaqla respublikada mütəxəssislərin tələbatını ödəyən yeganə müəssisədir. Respublikanın bütün vətəndaşlarına xidmət etmək sayəsində kitabxananın nəzdində olaen Respublika Standartlar və Normativ-texniki Sənədlər Fondu xüsusi əhəmiyyətə malikdir.

Hazırda bu fonnda 3 şöbə fəaliyyət göstərir:

- normativ-texniki sənədlərin komplektləşdirilməsi və işlənməsi şöbəsi;
- sənaye kataloqlarının komplektləşdirilməsi və işlənməsi şöbəsi;
- xidmət şöbəsi .

Fondun məlumat-axtarış sistemi (alifba, sistemli, nömrəli, predmet kataloqları) lazımlı sənədlərin operativ şəkildə tapılmasında oxucuya kömək edir.

Xidmət işi osasın kitabxanalarası abonement vasitəsilə aparılır. Həmdə respublikanın ayrı-ayrı müəssisələri ilə və hüquqi şəxslərə bağlanan müqavilələr osasında xidmət edir.

Qeyd etdiyimiz kimi, Normativ-Texniki Sənədlər Fondu (NTSF) isə RETK nözdündə 1969-cu ildə standartların istehsalata geniş tətbiqi və təbliği məqsədi ilə yaradılmışdır. Respublikanın müxtəlif sənaye sahələrində fəaliyyət göstərən elmin son nəaliyyətlərinin istehsalata geniş tətbiqində, istehsal məhsullarında yüksək keyfiyyət göstəricisinin olda edilməsində standartların rolü böyükdür. Hazırda elə bir dövlət əhəmiyyətli istehsalat şəbəkəsi yoxdur ki, orada standartlardan geniş istifadə olunmasına, texniki təraqqinin inkişafında, sənaye məhsullarının yüksək keyfiyyətlə alınmasında, istehsalatın səmərələşdirilməsində istifadə edilən əsas məlumat mənbələrindən biri standartlar və texniki şərtlər hesab edilir.

Normativ-Texniki Sənədlər Fonduun təşkilində ilkin mərhələ fonda daxil olmuş ədəbiyyatın komplektləşdirilməsidir. Fonda daxil olan ədəbiyyatlar bəzi spesifik xüsusiyyətləri ilə texniki ədəbiyyatın digər növürlərindən fərqlənlər. Bu sənəndlər göstərilən rəqəmlər, verilən məlumatlar tamamilə düzgün olmaqla bərabər, texniki təraqqinin inkişafı surəti ilə dəyişir, əlavələr edilir və yeniləri ilə əvəz olunurlar.

Fondun komplektləşdirilməsi vəhidi tematik plan əsasında aparılır. Bu plan fondun təbe olduğu müəssisə, təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilir. Fondun komplektləşdirilməsi iki planlaşdırma bölmənür:

1. Cari komplektləşdirmə - burada yeni alınmış təsdiq edilən sənədlər nəzərdə tutulur;
2. Komplektləşdirməyə qədər - burada isə fonda daxil olunmamış sənədlərin əldə edilməsi nəzərdə tutulur.

NTS fondlarının standart, texniki şərt və başqa sənədlərlə, həmçinin standartlaşma üzrə ədəbiyyatla komplektləşmənin düzgün təşkili üçün bir çox bibliografiq mənbələrdən sistemli istifadə etmək lazımdır. Bunlar aşağıdakılardır: Məlumat kitabçıları, normativ-texniki sənədlərin kitabçıları və siyahıları, standartların bibliografiq göstəriciləri və standartlaşma üzrə ədəbiyyat, sifarışların blankı və standartlar nəşriyyatının tematik planları və s. Normativ Texniki Sənədlər Fondlarının ilk və əlavə komplektləşməsi üçün lazımlı olan bibliografiq mənbələr: dövlət standartları - illik məlumat göstəricisi; sahəvi və respublika standartları - illik məlumat göstəricisi;

beynəlxalq standartlaşma təşkilatının beynəlxalq standartları - illik məlumat göstəricisi; standartlaşma üzrə iqtisadi Yardım Şurasının (İYS) standartı və zəmanetləri - illik məlumat göstəricisi; NTS-in respublika yəyli əhəmiyyətli məlumat göstəricisi - illik məlumat göstəricisi.

NTS fondlarının kimi komplektləşməsi üçün lazımlı olan bibliografiq mənbələr: dövlət standartları - aylıq məlumat göstəricisi; sahəvi və respublika standartları - aylıq məlumat göstəricisi; texniki sənədlər - aylıq məlumat göstəricisi; respublika və yəyli əhəmiyyətli NTS-in məlumat göstəricisi - aylıq məlumat göstəricisi; xarici standartlar - aylıq məlumat göstəricisi; məhsulun keyfiyyəti və standartlaşması - aylıq sərh edilmiş bibliografiq məlumat göstəricisi; standartlaşma məsələləri üzrə yerli və xarici adəbiyyat haqqında yeni məlumatlar, məhsulun etibarlılığı, keyfiyyəti, uzunmürlülüyü haqqında məlumatlar və s.

Normativ-tekniki Sənədlər Fonduna daxil olan hər bir sənədin uçutu aparılır. Uçot işi ümumi və fərdi üçəndən ibarətdir. Ümumi uçot - uçot kitabında aparılır. Ümumi uçot kitabı aşağıdakı hissələrdən ibarətdir:

1. Yeni daxil olanlar;

2. Çıxarılanlar;

3. Fondun dövriyyəsinin yekunu.

Fərdi uçot işi fonda daxil olan hər bir sənəd haqqında məlumat verir.

Respublika Elmi-Texniki Kitabxanaları, ölkəmizdə avtomatlaşdırılmış elmi-tekniki informasiya sistemlərinin tətbiqi sahəsində zangin təcrübəsi olan kitabxanalarndan birlərdir. Belə ki, kitabxanada XX əsrin 70-ci illərində keçmiş SSRİ-də elmi-tekniki təraqqinin surəti inkişafı və bununla əlaqədar olaraq mövcud informasiya axınının operativ şəkildə işlənməsi və oxuculara çatdırılması zəruriyyəti meydana çıxmışdır. Bu təlabatı nəzərə alaraq keçmiş ümumittifaq sahəvi və ərazi informasiyاسının toplanması, emali, mühafizəsi və tələbatçılara çatdırmaq məqsadılıq hesablaması, təskilat və operativ poliqrafiya texnikasından səməralı istifadə etməyə sey göstərmış və göstərilən texniki vəsaitlərin tətbiqi əsasında avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri yaratmağa çalışmışlar.

Qeyd edilməlidir ki, texniki kitabxana şəbəkələrində avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiqi sahəsində öncü yeri keçmiş ümumittifaq səviyyəli sistemlər tutur. Buna misal olaraq keçmiş ümumittifaq "Elm və texnika" sahəsində avtomatlaşdırılmış soraq-informasiya sistemləri" ni göstərmək olar. 1971-80-ci illərdə işlənmiş bu sistem "ASSISTENT" (Avtomatizirovannaya Sprovočno-İnformatsionnaya sistema po naуke i tehnike) adlanır. Sistem aşağıdakı məsələlərin həlli üçün nəzərdə tutulmuşdur:

- a) müxtəlif informasiya nəşrələrinin hazırlanması, nəşri və yayılması;

- b) texnika və təbətəşunaslıq elmləri sahəsində məlumat bazasının yaradılması və yayılması;
- c) ayrı-ayrı sorğular üzrə sənədlərin axtarışı və verilməsi;
- d) müxtəlif informasiya bazalarında mühafizə olunan sənədlərin mikrosurətlərinin hazırlanması və tələbatçılara çatdırılması və s.

Yuxarıda göstərilən məsələlərin yerinə yetirilməsi üçün sistemin dörd altistisimlər olmuşdur:

- mövcud sənədlərin surətlərinin oxuculara verilməsi;
- sənədlərin işlənməsi;
- soraq-informasiya xidməti;
- nəşrələrin çoxaldılması və tabliği.

Keçmiş SSRİ-də elmi-texniki informasiya sistemlərinin tətbiqi sahəsində ilkən yeri tutan ASSISTENT sisteminin en mühüm cəhətlərindən biri ölkənin və xarici ölkələrin informasiya mərkəzləri üçün informasiya bazalarının yaradılması və müxtəlif kanallar vasitəsi ilə ötürülməsi olmuşdur. Informasiya bazasına sənədlərin növü, sənədin təsnifat indeksi , sənədin bibliografiq təsviri haqqında məlumatlar və digər məlumatlar daxil idi.

Keçmiş ittiifaqda tətbiq edilən avtomatlaşdırılmış elmi-tekniki informasiya sistemlərindən biri dən keçmiş Ümumittifaq Elmi-Texniki Informasiya Mərkəzinin "Elm və texnika" sahələrində dərc edilməyən sənədlərin avtomatlaşdırılmış sistemidir".

1981-ci ildən istifadəyə verilən bu sistem - ASİNİT (Avtomatizirovannaya sistema po naуke i tehnike) dərc edilməyən sənədlərin, o cümlədən dissertasiya, xarici elmi ezməiyəslərin materiallarını, elmi-texniki hesabat və digər sənədlərin avtomatlaşdırılması sahəsində mühüm hadisə olmuşdur. Sistem aşağıdakı məsələlərin həllini yönəldilmişdi:

- informasiya nəşrələrinin hazırlanması və çapı;
- dərc edilməyən sənədlərin informasiya fondunun təkşili;
- mövcud informasiyanın axtarılması və tələbatçılara çatdırılması;
- tələbatçılarning sorğuları əsasında sənədlərin surətlərinin çıxarılması və s.

İnformasiya orqanlarının avtomatlaşdırılmış bir sistem kimi "ASİNİT"-in qarşısında duran əsas vəzifələrindən biri də texniki kitabxana şəbəkələrinin fondu əsasında məlumat bazasının yaradılması və mübadiləsi olmuşdur. Bu prosesdə Universal Onluq Təsnifatından və müxtəlif kitabxana təsnifatlarından istifadə edilmişdir.

Sonrakı illərdə digər sahəvi informasiya orqanlarının da avtomatlaşdırılmış informasiya sistemləri yaradılmış və fəaliyyət göstərmişdir. Keçmiş Sov. İKP MK-nın 1974-cü il məsləm qərarında kitabxanalarda mexanikləşdirmə və avtomatlaşdırma məsələlərinin tətbiqinin surətləndirilməsi prioritet məsələ kimi qoyulmuşdur. Məhz bu qərardan sonra ölkədə vahid avtomatlaşdırılmış kitabxana şəbəkəsinin yaradılması məsələsi müzakirə obyektinə çevrilmişdir.

Keçmiş SSRİ-də ilk avtomatlaşdırılmış kitabxana-biblioqrafiya sistemi 1970-ci illerin ortalarında SSRİ Dövlət Elmi-Texniki Kitabxanasında tətbiq edilmişdir. Bu sistem "AS QPNTB-2" adlanmışdır. 1970-74-cü illərdə Dövlət Ümumi Elmi-Texniki Kitabxanasında avtomatlaşdırılmış sistemin birinci hissəsi tətbiq edilmişdir. Bu sistem öncə AS QPNTB -1 adlanmışdır. Lakin bu sisteme müəyyən çatışmazlıqlar olduğundan onun təkmilləşdirilməsinə ehtiyac var idi. Ona görə də 1976-ci ildən başlayaraq sistemin 2-ci mərhələsinə tətbiq edilmişdir.

AS QPNTB-2 aşağıdakı altsistemlərin yerinə yetirilməsinə xidmət etmişdir: fondun komplektləşdirilməsi; fondun təkşiklər və mühafizəsi; kitabxana xidməti; kitabxana informasiya fəaliyyətinin idarə edilməsi və s.

Azərbaycanda sənəd-kommunikasiya sistemlərində və onun tərkib hissəsi olan kitabxanalarда avtomatlaşdırılmış informasiya texnologiyalarının tətbiqini ilə mərhələsi XX əsrin 70-ci illərdən başlamışdır. O zaman keçmiş ittifaqda kitabxana-biblioqrafiya proseslərinin yeni informasiya texnologiyaları əsasında yenidən qurulmuş sahəsində meyillər Azərbaycan kitabxanalardırda da öz təsirini göstərmişdir. Bu sahədə ilk tərətuba Respublika Dövlət Plan Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında başladı. Belə ki, 1975-ci ildə Respublika Dövlət Plan Komitəsində RETK başda olmuşla, Azərbaycanın bütün elmi-texniki kitabxanalarını özündə birləşdirən integral avtomatlaşdırılmış idarəetmə sistemi yaradılması barədə qərar qəbul olundu. Az sonra, 1976-ci ildə RETK-də bu işin layihələşdirilməsi və həyata keçirilməsi ilə məşğul olan xüsusi elmi-tədqiqat şöbəsi yaradıldı. Sistemin program təminatının yaradılması Rusiya Federasiyasının Sverdlovks şəhərindən olan programçılar tərəfindən həyata keçirilirdi. Sistem üçün lazım olan EHM bazası kimi Dövlət Plan Komitəsinin Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İformasiya və Texniki-Iqtisadi Tədqiqatlar İnstitutunun və Dövlət Statistika Komitəsinin Hesablama Mərkəzinin avadanlığından istifadə edilirdi.

Layihələşdirilən bu sistem "ASU NTB Azərb.SSR" adlanırdı və SSRİ miqyasında yaradılan yuxarıda adı çəkilən QASNTİ sisteminin tərkib hissəsi idi. "ASU NTB Azərb.SSR" əsərindəki alt sistemlərdən ibarət idi:

- 1.Sənəd-malumat bankı (elektron kataloq və s.);
- 2.Avtomatlaşdırılmış komplektləşdirme;
- 3.Sənədlərin-analitik sintetik işlənməsi;
- 4.Kitabxana xidməti;
- 5.Biblioqrafik informasiya;
- 6.Idarəetmə;
- 7.Maddi-texniki təchizat;
- 8.Maliyyə-təsərrüfat fəaliyyəti (4, s. 29).

Hər bir sistemin özünün bir sıra kompleks məsələləri var idi. Sistemdə 32 belə kompleks məsələ idi.

Layihənin həyata keçirilməsi mərhələli şəkildə yerinə yetirilirdi və 1981-1987-ci illərdə 2 asas altsistem-kitabxana xidməti və idarəetmə istifadaya verildi və SSRİ Dövlət Elm və Texnika Komitəsinin xüsusi komissiyası tərəfindən təhvil götürüldü.

Bu sistem keçmiş SSRİ-də ilk integral avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi kimi çox yüksək soviyyədə layihələşdirilmişdi. Buna görə də, SSRİ Xalq Təsərrüfatının Nəqliyyətləri Şörgüsündə "NTİ-80" ekspozisiyasında bu layihə həmin sahədə on uğurlu layihə hesab edilərək sərginin I dərəcəli diplomlu və pul mükafatına layiq görülmüşdür. Həq də təsədüfi deyil ki, bu layihənin ideyaları əsasında Ukrayna, Moldova və Özbəkistan texniki kitabxanalarının integral avtomatlaşdırılmış sisteminin layihələri yaradılmışdır.

Azərbaycan Respublikası öz müstəqilliyini 90-ci illərin əvvəllərindən bərpa etdiyindən sonra Sovetlər birliliyi dağıldıqdan sonra Azərbaycanın içtimai, siyasi, sosial-iqtisadi həyatında baş verən köklü dəyişikliklər zəminində yaranan böhran comiyətin bütün fəaliyyət sahələrinə, xüsusi da kitabxana işinə ciddi zarbələr vurmuşdu. Bunuñ bariz nümunəsinə Azərbaycanın ən nəhəng informasiya ehtiyatlarına malik RETK-nin timsalında görmək olar.

90-ci illərin əvvəllərindən RETK-nin normal fəaliyyəti üçün lazımi vəsait ayrılmadığından onun texnoloji proseslərinin avtomatlaşdırılması istiqamətində aparılan işlər dayandırılmışdır. 80-ci illərdə miqyasında hazırlı RETK-nin fonduna daxil olan yeni elmi-texniki adəbiyyatın və müxtəlif informasiya dəsiycilərinin miqdarı 15-20 dəfə azaldılmışdır. Bu isə RETK-nin zəngin informasiya ehtiyatlarının kasadlaşmasına, etilbarlı informasiya təminatının azalmasına səbəb olur. Bütün göstərilən çətinliklər baxmayaqaraq, RETK əsər fəaliyyətini zamanın təliminə uyğun qurmağa çalışır.

Bildiyimiz kimi, 1999-cu ildə respublikamızın Milli Məclisi tərəfindən "Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilmişdir. Qanunun 8-ci maddəsindən görə, Elmi-Texniki Kitabxanaya respublika şəhəriyyəlli elmi-sənəvi kitabxana statusu verilir və qanunun 15-ci maddəsinə əsasən kitabxanaya dövlət və qeyri-dövlət nəşriyyatlarından, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından profilinə uyğun olaraq 2 pulsuz məcburi nüsxə almaq hüquq verilib (3). Kitabxana bu hüquqdan istifadə edə biləs, heç şübhəsiz, kitabxana fondunun komplektləşdirilməsində ardıcılıqlı və fondun doğuluğunu təmir oluna bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, kitabxana 1993-cü ildə Azərbaycan Respublikası

İqtisadiyyat Nazirliyinin tabeçiliyindən alınaraq Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin təbəciliyinə verilmişdir (4, s. 32).

2002-ci ildə issa Dövlət Elm və Texnika Komitəsi 1əvgən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 799 nömrəli fərmanına əsasən, 1əvgən olmuş Dövlət Elm və Texnika Komitəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında Əsasnamə qəbul edilərək, icrası Nazirlər Kabinetinə tapşırılmışdır (2, s. 1).

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr 225 sayılı Şərəncamının 3-cü bəndində issa Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin strukturuna daxil olan müəssisə, idarə və təşkilatların siyahısında issa 8-ci yerdə Respublika Elmi-Texniki Kitabxanası, onun Respublika Patent Fondu və Respublika Normativ-Tekniki Sənədlər Fondu durmuşdu (2, s. 7).

Dövlət Agentliyinin təbəciliyinə keçidkən sonra RETK-nin 2003-cü ildə Əsasnamənin təsdiq olunmuşudur. 7 fəsildən ibarət olan Əsasnamə kitabxananın vəzifələri, hüquqları, işinin təskili, idarə edilməsi, elmi-metodik şurası, struktur və maliyyələşdirilməsi yolları haqqında məlumat verilmişdir. Məsələn: Əsasnamının “Ümumi müddəələr” adlanan 1 fəsilin 1-də maddəsində göstərilir ki, “Respublika Elmi-Tekniki Kitabxanası patent ədəbiyyatı, normativ-texniki sənədlər, elm və texnika sahəsində ədəbiyyat və digər sənədlər Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin kitabxana-biblioqrafiya və informasiya xidmətinə həyata keçirən ixtisaslaşdırılmış mərkəzdür, vahid elmi-məlumat sisteminə daxildir”.

“Kitabxana elm sahəsinə və oxucu qruplarına görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan bəs kitabxana-biblioqrafiya və informasiya mütəssəsəsidir, öz profilini üzrə kitabxanalararası abonentom və metodik markaz funksiyasını yerinə yetirir” (2, s. 2).

Hazırda kitabxananın fondunda 14.732.801 nüsxə çap vahidi saxlanılır. Kitabxana il ərzində 20 mindən çox oxucuya xidmət edir (21, s. 3). Xidmət şöbəsi, oxı-zallar, depozitar və mübadilə fondu, kitabxanalararası abonentə bölməsi. Patent və standartlar fondları daim oxucuların istifadəsindədir. Kitabxanada oxucuların informasiya xidməti ilə tamın etmək üçün böyük soraq-məlumat fondu, kataloq və kartotekalar sistemi mövcuddur. Kitabxananın fondlarında ictimai-siyasi ədəbiyyat, elmi-texniki, sorğu ədəbiyyatı, informasiya xarakterli ədəbiyyat, dörslik və metodik materiallar, dövri və ardi davam edən nəşrlər, tərcümələr, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtılalar, ixtiraçılıq-patent hüquqları haqqında ədəbiyyat, patentlər, mətbuatda dərc olunmayan ədəbiyyat qorunub saxlanılır.

Hazırda kitabxana və onun bölmələrində 14 şöbə fəaliyyət göstərir. Bundan əlavə, kitabxana yüksək ixtisaslı kadr potensialına malikdir. Bu işə kitabxana işini dövrün tələbləri səviyyəsində qurmağa imkan verir. Kitabxanada son zamanlarda ənənəvi xidmət formaları ilə yanşı olaraq yeni xidmət formalaları keçirilmişdir. 1999-cu ilin əvvəllərindən başlayaraq kitabxanada qismən ödənişli məlumat-biblioqrafiya və informasiya xidmətləri tətbiq edilməye başlamışdır. Yeni xidmətlər əhəmiyyətli cəhətən ibarətdir ki, böyük maliyyə əməkdaşlığı ilə üzərən kitabxana pullu xidmətdən əldə etdiyi vəsaitə müasir oxucu üçün çox böyük əhəmiyyət kəsb edən dövri naşrları almağa başlamışdır (4, s. 35).

Bütün burlardan əlavə, 1999-cu ildə Dövlət Elm və Texnika Komitəsi kitabxana-biblioqrafiya proseslerini avtomatlaşdırmaq və Internet sistemindən qoşulmaq üçün kitabxanani müasir komputer texnikası dəstəsilə təchiz etmişdir.

Internetdən istifadə oxuculara xidmət sahəsində kitabxananın imkanlarını genişləndirmiş, zəruri informasiyanın dünən istənilən ölkəsindən əldə edib oxuculara çatdırmaq üçün olverişli şərait yaratmışdır.

Qeyd etmək lazımdır ki, RETK respublika mütəsəsəsində kitabxana işinə hərəkət bütün tədbirlərdə iştirak edir. Artıq bir neçə ildir ki, RETK Azərbaycan Açıq Cəmiyyət İstəmətçilərinin üzvü kimi Beynəlxalq Soros Fonduñun, eləcə də “Azərbaycan Kitabxana İşinin İnkıfəsi Assosiasiyası”nın təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Bələdliklə, Respublika Elmi-Tekniki Kitabxanası müasir dövrdə öz işini zamanın tələbləri səviyyəsində uyğun qurmağa və fəaliyyətini bu istiqamətdə genişləndirməyə daim səy göstərir.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Konstitusiyası.-B.: Qanun,2004.-47s.
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Respublika Elmi-Tekniki Kitabxanasının Əsasnaməsi.-2006.-6s.
3. “Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu” // Azərbaycan.-1999.-14 mart
4. Xələfov A.A. Respublika Elmi-Tekniki Kitabxanası-70 (1930-1970).-B.:2001.-37s.
5. Respublika Elmi-Tekniki Kitabxanası: buklet.-B.;2000.-18s.

Из истории развития автоматизации информационного обслуживания специалистов в республиканском научно-техническом библиотеки в Азербайджане. (70 г.г.).

M.A.Мамедов

Резюме

В статье рассмотрена автоматизация библиотечных процессов в научно-техническом библиотеки Республики. Этапы развития и качественное изменение в процессе обслуживание.

Ключевые слова; Республиканская научно-технических библиотека, клуб нефтяников, Республиканский фонд стандартов и нормативно-технической документации, Автоматизированная библиотечно-информационная система.

From the history of the development of specialists of the Republic Scientific Technical Library (XX century 70 th years).

M.A.Mammadov

Summary

In the Scientific Researches there were investigated the issue of history of the development of library automation process in Republican Scientific and Technical Library and the improvement of the library service for readers.

Keywords: Republican Research tehnichiskeh library, Petroleum Club, Republican fund narmativno standards and technical documentation, Automated Library Information System.